

Mühəndis (Xarici əlaqələr şöbəsi) vəzifəsi üzrə test tapşırıqları

1. Ələt azad iqtisadi zonasında xarici investisiyaların qorunması sahəsində münasibətlər nə ilə tənzimlənir?

- A) "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
- B) "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
- C) "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
- D) "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
- E) "Sosial təminat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

2. İnvestisiyaların cəlb edilməsi sahəsində dövlət müəssisələri və təşkilatları ilə bağlanmış kontraktların şərtlərinin icra olunmasına nəzarət həyata keçirilir:

- A) Məhkəmə tərəfindən
- B) Yerli özünüidarəetmə orqanı tərəfindən
- C) Beynəlxalq təşkilat tərəfindən
- D) Bələdiyyə tərəfindən
- E) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

3. Azərbaycan Respublikasında xarici investorlar və xarici investisiyalı müəssisələr ilə Azərbaycan Respublikasının dövlət orqanları, müəssisələri, ictimai təşkilatları və başqa hüquqi şəxsləri arasında mübahisələrə, xarici investisiyalı müəssisənin iştirakçıları arasında mübahisələrə, habelə xarici investisiyalı müəssisənin iştirakçıları ilə həmin müəssisə arasında mübahisələrə harada baxılır?

- A) Yerli özünüidarəetmə orqanlarında
- B) Bələdiyyələrdə

- C) Məhkəmələrdə
- D) Beynəlxalq təşkilatlarda
- E) Yerli şirkətlərdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

4. Xarici investisiyalı müəssisədə işləyən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək pensiyası təminatı hüququ hansı Qanuna uyğun olaraq tənzimlənir?

- A) "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununa
- B) "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa
- C) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa
- D) "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa
- E) "Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanununa

Testin çətinlik dərəcəsi: asan

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

5. Xarici investisiyalı müəssisələr, habelə xarici investorlar Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilən nəyi ödəyirlər?

- A) Faizləri
- B) Vergiləri
- C) Sığortanı
- D) Müavinətləri
- E) Pensiyanı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

6. Xarici investisiyalı müəssisələr dövlət qeydiyyatına almaqdan imtina olunduqda bu barədə Azərbaycan Respublikasında hansı qaydada şikayət oluna bilər?

A) İnzibati qaydada və (və ya) məhkəmə qaydasında

B) Yalnız bələdiyyə qaydasında

C) Yalnız inzibati qaydada

D) İnzibati qaydada və (və ya) intizam qaydasında

E) Yalnız məhkəmə qaydasında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

7. Hansı halda xarici investorun hüququ var ki, ona çatası investisiyanı və investisiya ilə əlaqədar gəlirləri investisiya fəaliyyətinə xitam verildiyi zaman real dəyər üzrə pul və əmtəə formasında alsın?

A) Dövlət qeydiyyatına almaqdan imtina olunduqda

B) Investisiya fəaliyyətinə xitam verildikdə

C) Azərbaycan Respublikasının qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə

D) Milliləşdirmə və rekvizisiya tədbirləri görüldükdə

E) Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi sığortalama nəzərdə tutulmadıqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

8. Xarici investisiyalı müəssisədə əmək münasibətləri ilə bağlı verilən müddəalardan hansı doğrudur?

A) Xarici investisiyalı müəssisədə istehsal və əmək münasibətləri, o cümlədən işəgötürmə və işdən azad etmə, əmək və istirahət rejimi, əmək haqqı, təminat və kompensasiya məsələləri yalnız fərdi əmək müqavilələri ilə tənzimlənir

B) Kollektiv əmək müqavilələrinin şərtləri həmin müəssisənin işçilərinin vəziyyətini Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş şəraitə nisbətən yaxşılaşdırma və pisləşdirə bilməz

C) Xarici investisiyalı müəssisədə istehsal və əmək münasibətləri, o cümlədən işəgötürmə və işdən azad etmə, əmək və istirahət rejimi, əmək haqqı, təminat və kompensasiya məsələləri yalnız kollektiv əmək müqavilələri ilə tənzimlənir

D) Fərdi əmək müqavilələrinin şərtləri həmin müəssisənin işçilərinin vəziyyətini Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş şəraitə nisbətən yaxşılaşdırma və pisləşdirə bilməz

E) Xarici investisiyalı müəssisənin əcnəbi işçilərinin əməyinin ödənilməsi, onlara məzuniyyətlər verilməsi məsələləri həmin işçilərin hər biri ilə bağlanan fərdi əmək müqavilələrində (bağlaşmalarda) həll edilməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

9. Xarici investorlara faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, digər təbii ehtiyatların istifadəyə verilməsi hüquqları hansı müqavilələr əsasında verilir?

A) Əmək müqavilələri

B) Komissiya müqavilələri

C) İcarə müqavilələri

D) Lizinq müqavilələri

E) Konsessiya müqavilələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

10. Hansı halda xarici investisiyalı müəssisə öz əmlakının, istehsal, maliyyə və başqa risklərinin sığortalanıb sığortalanmayacağını özü həll edir?

A) Azərbaycan Respublikasının qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə

B) Milliləşdirmə və rekvizisiya tədbirləri görüldükdə

C) Dövlət qeydiyyatına almaqdan imtina olunduqda

D) Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi sığortalama nəzərdə tutulmadıqda

E) İntestisiya fəaliyyətinə xitam verildikdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

11. Azərbaycan Respublikasının sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə neçə il ərzində xarici investisiyaya investisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir?

- A) Beş il
- B) On beş il
- C) Üç il
- D) On il
- E) İyirmi il

Testin çətinlik dərəcəsi: orta

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

12. Xarici investisiya qoyulmuş müəssisələrlə bağlı düzgün bəndi müəyyənləşdirin.

- A) Birgə və xarici müəssisələr Azərbaycan Respublikasının hüquqi şəxsləridir
- B) Xarici investisiyalı müəssisələrin yaradılması qeydiyyatı xarici ölkələrin qanunvericiliyi ilə müəyyən edilir
- C) Azərbaycan Respublikasında xarici investisiyalı müəssisələrin uçotu bələdiyyə tərəfindən aparılır
- D) Xarici investisiyalı bankların yaradılmasının xüsusiyyətləri Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilir
- E) Azərbaycan Respublikasının ərazisində tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradıla və fəaliyyət göstərə bilməz

Testin çətinlik dərəcəsi: orta

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

13. Xarici investisiya qoyulmuş müəssisələrin yaradılması və fəaliyyəti ilə bağlı doğru müddəa hansıdır?

- A) Xarici investisiyalı müəssisələrdə nizamnamə fondunun 30 faizində məbləğdə ehtiyat fondu yaradılır

B) Xarici investisiyalı müəssisələrin öz məhsulunu ixrac etməkdən valyuta ilə əldə etdikləri satış pulu onların sərəncamında qalır

C) Azərbaycan Respublikasında xarici investisiyalı müəssisələrin uçotu beynəlxalq təşkilat tərəfindən aparılır

D) Xarici investisiyalı müəssisə özünün təsərrüfat fəaliyyəti üçün məhsulu lisenziyasız idxal edə bilməz

E) Məhsulun xarici investisiyalı müəssisələrin istehsal etdiyi məhsula aid edilməsi qaydasını xarici şirkət müəyyən edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

14. Xarici investisiya üçün dövlət təminatları ilə bağlı aşağıdakı mülahizələrdən hansı səhvdir?

A) Azərbaycan Respublikasının ərazisində xarici investisiya hüquqi cəhətdən tam və qeyd-şərtsiz müdafiə olunur

B) Təbii fəlakət, qəza, epidemiya, epizootiya və fəvqəladə xarakter daşıyan başqa hallar istisna olmaqla, xarici investisiya rekvizisiya edilmir

C) Kompensasiya milli valyuta ilə ödənilir və investorun arzusu ilə xaricə köçürülə bilər

D) Xarici investitorlara ödənilən kompensasiya investisiyanın milliləşdirmə və ya rekvizisiya haqqında qərarın qəbul olunduğu vaxtdakı real dəyərində uyğun olmalıdır

E) Milliləşdirmə və rekvizisiya tədbirləri görüldükdə xarici investora təxirə salınmadan müqabil və səmərəli kompensasiya ödənilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

15. Xarici investitorlara hansı məsələlərlə bağlı hüquqlar konsessiya müqavilələri əsasında verilir?

1. Faydalı qazıntı yataqlarının axtarışı;
2. İntellektual fəaliyyətin nəticələri;
3. Xarici investitorlara məxsus olan müəssisələrin yaradılması;
4. Digər təbii ehtiyatların istifadəyə verilməsi;
5. Faydalı qazıntı yataqlarının kəşfiyyatı və işlənməsi;
6. Digər əmlak hüquqlarının əldə edilməsi.

A) 1, 2, 3

B) 2, 3, 5

C) 3, 4, 6

D) 1, 4, 5

E) 2, 5, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

16. Xarici investisiyalı müəssisə Azərbaycan Respublikasının qanunvericiliyində və xarici dövlətlərin müvafiq qanunvericiliyində müəyyənləşdirilmiş şərtlərə riayət etməklə Azərbaycan Respublikasında və xaricdə hüquqi şəxs hüquqlarına malik nə yarada bilər?

1. Xarici müəssisələr;
2. Agentliklər;
3. Filiallar;
4. Birgə müəssisələr;
5. Törəmə müəssisələr;
6. Nümayəndəliklər.

A) 2, 4, 5

B) 3, 5, 6

C) 1, 2, 4

D) 3, 4, 5

E) 1, 3, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

17. Azərbaycan Respublikasında xarici investorlar ola bilər:

1. Yerli hüquqi şəxslər;
2. Xarici dövlətlər;
3. Xarici hüquqi şəxslər;
4. Beynəlxalq təşkilatlar;
5. Xaricdə müvəqqəti yaşayış yeri olan Azərbaycan Respublikası vətəndaşları.
6. Bələdiyyələr;
7. Yerli vətəndaşlar;
8. Xaricdə daimi yaşayış yeri olan Azərbaycan Respublikası vətəndaşları.

A) 3, 4, 5, 7

B) 2, 3, 4, 8

C) 1, 2, 3, 4

D) 3, 5, 6, 8

E) 2, 4, 6, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

18. Uyğunluğu müəyyən edin.

1. Xarici investorların pay iştirakı ilə müəssisələr;
2. Tamamilə xarici investorlara məxsus olan müəssisələr;
3. Xarici hüquqi şəxslərin nümayəndəlikləri.

- a) Xarici müəssisələr;
- b) Birgə müəssisələr;
- c) Bürolar, kontorlar, agentliklər.

A) 1-b; 2-a; 3-c

B) 1-a; 2-c; 3-b

C) 1-c; 2-b; 3-a

D) 1-b; 2-c; 3-a

E) 1-a; 2-b; 3-c

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

19. Xarici investisiyalı müəssisələr Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş şərtlərlə və qaydada birləşib nə yarada bilər (tam və doğru cavab)?

1. Ortaqlıqlar;
2. Konsernlər;
3. Cəmiyyətlər;
4. Assosiasiyalar;
5. Konsorsiumlar.

A) 2, 4, 5

B) 1, 2, 5

C) 3, 4

D) 1, 3

E) 2, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

20. Düzgün bəndləri müəyyən edin.

1. Kompensasiya milli valyuta ilə ödənilir və investorun arzusu ilə xaricə köçürülə bilər;
2. Xarici investisiyalı müəssisələr müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınır;
3. Tamamilə xarici investitorlara məxsus müəssisələr və nizamnamə-fondunun 30 faizindən çoxu xarici investisiyadan ibarət olan müəssisələr öz istehsal etdikləri məhsulu (işləri, xidmətləri) lisenziyasız ixrac edə bilərlər;
4. Xarici investisiyalı müəssisələrdə nizamnamə fondunun 30 faizindək məbləğdə ehtiyat fondu yaradılır;
5. Azərbaycan ərazisindəki filiallar və nümayəndəliklər Azərbaycan Respublikasının bank idarələrində hesablar açmaq hüququna malikdirlər;
6. Bircə və xarici müəssisələr Azərbaycan Respublikasının hüquqi şəxsləridir;
7. Xarici investisiyalı müəssisə fəaliyyət göstərdiyi andan hüquqi şəxs hüquqları əldə edir.

A) 3, 4, 6, 7

B) 1, 3, 4, 5

C) 2, 3, 5, 6

D) 1, 2, 4, 7

E) 2, 3, 4, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının 1992-ci il 15 yanvar tarixli Qanunu

21. Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla beynəlxalq müqavilələri Azərbaycan Respublikası adından bağlanırsa, həmin müqavilələr necə adlanır?

A) Xidmət müqavilələri

B) Hökumətlərarası müqavilələr

C) Əmək müqavilələri

D) Dövlətlərarası müqavilələr

E) Yerli müqavilələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

22. Azərbaycan Respublikasının hökuməti adından xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağlanmış beynəlxalq müqavilələr necə adlanır?

A) Dövlətlərarası müqavilələr

B) Yerli müqavilələr

C) Xidmət müqavilələri

D) Əmək müqavilələri

E) Hökumətlərarası müqavilələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

23. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsini təmin edir:

A) Bələdiyyə

B) Regional təşkilat

C) Müvafiq icra hakimiyyəti orqanı

D) Məhkəmə

E) Yerli özünüidarəetmə orqanı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

24. Azərbaycan Respublikasının Milli Məclisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ratifikasiya üçün təqdim edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə baxır və nə qəbul edir?

A) Sərəncam

- B) Qanun
- C) Akt
- D) Fərman
- E) Arayış

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

25. Ratifikasiya üçün təqdim edilmiş beynəlxalq müqavilələr hansı dildə olmalıdır?

- A) İngilis dilində
- B) Dövlət dilində
- C) İngilis və türk dillərində
- D) Rus dilində
- E) Türk və azərbaycan dillərində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

26. Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla hansı şəkildə bağlanan razılaşması Azərbaycan Respublikasının beynəlxalq müqaviləsi sayılır?

- A) Yazılı
- B) Şifahi
- C) Mürəkkəb
- D) Verbal
- E) Daxili

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

27. Dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq (ratifikasiya) edir:

- A) Azərbaycan Respublikasının Prezidenti
- B) Azərbaycan Respublikasının Nazirlər Kabineti
- C) Azərbaycan Respublikasının Ombudsmanı
- D) Azərbaycan Respublikasının Baş naziri
- E) Azərbaycan Respublikasının Milli Məclisi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

28. Müvafiq icra hakimiyyəti orqanı və ya həmin orqanın tapşırığı ilə Azərbaycan Respublikasının müvafiq dövlətdəki diplomatik nümayəndəliyi və ya beynəlxalq konfransda, beynəlxalq təşkilatda və ya onun orqanlarının birindəki nümayəndəliyi təsdiqnamələri mübadilə etdikdən sonra onları saxlanmaq üçün hansı subyektə verir?

- A) Müvafiq icra hakimiyyəti orqanına
- B) Arxivə
- C) Depozitariyə
- D) Yerli özünüidarəetmə orqanına
- E) Xüsusi bölməyə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

29. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası ilə bağlı aşağıdakı mülahizələrdən hansı doğrudur?

- A) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası üzərində ümumi müşahidəni Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir
- B) Beynəlxalq və regional təşkilatlar Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsini təmin edir
- C) Azərbaycan Respublikasının beynəlxalq müqavilələri digər iştirakçılar tərəfindən əhəmiyyətli dərəcədə pozulduqda, həmin müqavilələr dəyişdirilir

D) Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə dönmədən əməl etməlidir

E) Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının beynəlxalq müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi barədə beynəlxalq təşkilata müntəzəm məlumat verir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

30. Hansı beynəlxalq müqavilələrə qoşulması haqqında qərarı Azərbaycan Respublikasının Milli Məclisi qəbul edir?

A) Ratifikasiyası tələb olunan və tələb olunmayan müqavilələr

B) Ratifikasiyası tələb olunmayan müqavilələr

C) İkitərəfli və çoxtərəfli müqavilələr

D) Ratifikasiyası tələb olunan müqavilələr

E) Dövlətlərarası və hökumətlərarası müqavilələr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

31. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi ilə bağlı qeyd olunan müddəalardan hansı düzgündür?

A) Ratifikasiyası tələb olunan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini müvafiq icra hakimiyyəti orqanı ləğv edir

B) Ratifikasiya edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini müvafiq icra hakimiyyəti orqanının təklifinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi ləğv edir

C) Bütün ləğv edilən Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğvi haqqında təkliflərə Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələri qabaqcadan baxıb rəy verirlər

D) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təklifləri müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikasının xarici işlər nazirinə təqdim edirlər

E) Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini Azərbaycan Respublikasının Milli Məclisi ləğv edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

32. Hansı beynəlxalq müqavilələrə qoşulması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı qəbul edir?

- A) Ratifikasiyası tələb olunan və tələb olunmayan müqavilələr
- B) Ratifikasiyası tələb olunmayan müqavilələr
- C) İkitərəfli və çoxtərəfli müqavilələr
- D) Ratifikasiyası tələb olunan müqavilələr
- E) Dövlətlərarası və hökumətlərarası müqavilələr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

33. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında Azərbaycan Respublikasının qanunu əsasında müvafiq icra hakimiyyəti orqanı imzalayır:

- A) Müqaviləni
- B) Rəyi
- C) Təsdiqnaməni
- D) Layihəni
- E) Təklifi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

34. Beynəlxalq müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə edilməsi üsullarına aid deyil:

1. Müqavilənin qəbul edilməsi;
2. Müqavilənin imzalanması;
3. Müqavilənin ləğv edilməsi;
4. Müqavilənin tərtib olunması;
5. Müqaviləni təşkil edən sənədlərin mübadiləsi;
6. Müqavilənin ratifikasiyası;

7. Müqavilənin icrası;
8. Müqavilənin təsdiq edilməsi.

A) 1, 3, 4, 7

B) 2, 4, 6, 8

C) 3, 4, 5, 7

D) 1, 2, 5, 8

E) 2, 3, 4, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

35. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası ilə bağlı verilən müddəalardan hansılar düzgündür?

1. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının qəbul edilməsi lazım gəldikdə, müvafiq icra hakimiyyəti orqanları qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq aktın qəbul edilməsi haqqında təkliflər veririlər;
2. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsini təmin edir;
3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası üzərində ümumi müşahidəni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir;
4. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri üzrə öhdəliklər həmin müqavilələrin digər iştirakçıları tərəfindən pozulduqda həmin müqavilələrə xitam verilir;
5. Beynəlxalq təşkilat Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsini təmin edir;
6. Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə dönmədən əməl etməlidir.

A) 2, 4, 5

B) 3, 5, 6

C) 1, 2, 4

D) 3, 4, 5

E) 1, 3, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

36. Ratifikasiyası tələb olunan və ratifikasiyası tələb olunmayan beynəlxalq müqavilələrə qoşulması haqqında qəbul edilən qərarlar arasında nə kimi fərq vardır?

- A) Ratifikasiyası tələb olunan beynəlxalq müqavilələrə qoşulması haqqında qərar beynəlxalq xarakterli, ratifikasiyası tələb olunmayan beynəlxalq müqavilələrə qoşulması haqqında qərar isə yerli xarakterlidir
- B) Ratifikasiyası tələb olunan beynəlxalq müqavilələrə qoşulması haqqında qərarı Azərbaycan Respublikasının Milli Məclisi, ratifikasiyası tələb olunmayan beynəlxalq müqavilələrə qoşulması haqqında qərarı isə müvafiq icra hakimiyyəti orqanı qəbul edir
- C) Ratifikasiyası tələb olunan beynəlxalq müqavilələrə qoşulması haqqında qərara dair rəy və təkliflər verilə bilməz, ratifikasiyası tələb olunmayan beynəlxalq müqavilələrə qoşulması haqqında qərara dair isə rəy və təkliflər verilə bilər
- D) Ratifikasiyası tələb olunan beynəlxalq müqavilələrə qoşulması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı, ratifikasiyası tələb olunmayan beynəlxalq müqavilələrə qoşulması haqqında qərarı isə Azərbaycan Respublikasının Milli Məclisi qəbul edir
- E) Ratifikasiyası tələb olunan beynəlxalq müqavilələrə qoşulması haqqında qərar yerli xarakterli, ratifikasiyası tələb olunmayan beynəlxalq müqavilələrə qoşulması haqqında qərar isə beynəlxalq xarakterlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

37. "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, təsdiqnamələri mübadilə etdikdən sonra onları saxlanmaq üçün depozitariyə verə bilməz:

1. Azərbaycan Respublikasının Milli Məclisi;
2. Müvafiq icra hakimiyyəti orqanının tapşırığı ilə Azərbaycan Respublikasının müvafiq dövlətdəki diplomatik nümayəndəliyi;
3. Azərbaycan Respublikasının beynəlxalq konfransda, beynəlxalq təşkilatda və ya onun orqanlarının birindəki nümayəndəliyi;
4. Yerli özünüidarəetmə orqanı;
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti;
6. Müvafiq icra hakimiyyəti orqanı.

- A) 1, 4, 5
- B) 2, 3, 6
- C) 1, 2, 3
- D) 2, 3, 5
- E) 4, 5, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

38. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması ilə bağlı aşağıdakı mülahizələrdən hansılar doğrudur? Tam və düzgün cavabı seçin.

1. Beynəlxalq danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında qərarları müvafiq icra hakimiyyəti orqanı qəbul edir;
2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında Azərbaycan Respublikasının qanunu əsasında Milli Məclis ratifikasiya sənədini (təsdiqnaməni) imzalayır;
3. Dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri Azərbaycan Respublikasının Milli Məclisi təsdiq (ratifikasiya) edir;
4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ratifikasiya üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən beynəlxalq müqavilələrə Milli Məclisin müvafiq komitələrində qabaqcadan baxılaraq rəy verilir;
5. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təklifləri Azərbaycan Respublikası Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi verir.

A) 3 və 4

B) 2 və 5

C) 1 və 3

D) 2, 4 və 5

E) 1, 3, və 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

39. "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hansı beynəlxalq müqavilələr "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda və Azərbaycan Respublikasının rəsmi dövlət qəzetində dərc edilir?

1. Mübadilə olunmuş;
2. Ratifikasiya edilmiş;
3. Ləğv olunmuş;
4. Azərbaycan Respublikasının qoşulduğu;
5. İcra olunmuş;
6. Qəbul edilmiş;

7. "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq təsdiq edilmiş.

A) 2, 4, 6

B) 1, 2, 5

C) 2, 4, 7

D) 3, 5, 6

E) 1, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

40. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması ilə bağlı yanlış bəndlər hansılardır?

1. Beynəlxalq danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında qərarları müvafiq icra hakimiyyəti orqanı qəbul edir;

2. Beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında Azərbaycan Respublikasının qanunu əsasında Milli Məclis təsdiqnaməni imzalayır;

3. Dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri Milli Məclis təsdiq (ratifikasiya) edir;

4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ratifikasiya üçün Milli Məclisə təqdim edilən beynəlxalq müqavilələrə Milli Məclisin müvafiq komitələrində qabaqcadan baxılaraq rəy verilir;

5. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təklifləri Azərbaycan Respublikası Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabineti verir;

6. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən bəyənilməsi haqqında təklifləri Xarici İşlər Nazirliyi təqdim edir.

A) 1, 2, 5

B) 3, 4, 6

C) 1, 3, 4

D) 2, 5, 6

E) 3, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il 13 iyun tarixli Qanunu

41. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti subyekt baxımından necə sayılır?

- A) Fiziki şəxs
- B) Beynəlxalq təşkilat
- C) Hüquqi şəxs
- D) Vəzifəli şəxs
- E) Regional təşkilat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

42. İdarə Heyəti şirkətin strukturuna daxil olan qurumların istehsal və təsərrüfat funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsinə dair nə qəbul edir?

- A) Fərman
- B) Arayış
- C) Sərəncam
- D) Qərar
- E) Akt

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

43. Müşahidə Şurasının əyani və distant formada keçirilən iclaslarında qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Bəs burada hər bir üzv neçə səs hüququna malikdir?

- A) Bir
- B) İki
- C) Üç
- D) Dörd
- E) Beş

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

44. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti kim tərəfindən yenidən təşkil oluna və ya ləğv edilə bilər?

- A) Azərbaycan Respublikasının Ombudsmanı
- B) Azərbaycan Respublikasının Prezidenti
- C) Azərbaycan Respublikasının Baş prokuroru
- D) Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri
- E) Azərbaycan Respublikasının Baş naziri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

45. Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə münasibətdə Şirkəti təmsil edir:

- A) Korporativ katib
- B) Audit Komitəsinin üzvü
- C) Şirkətin prezidenti
- D) Ümumi Yığıncağın sədri
- E) Şirkətin bölmə rəhbəri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

46. Müşahidə Şurasının üzvlərinə, Azərbaycan İnvestisiya Holdinqinə və iclasa dəvət olunmuş Şirkətin prezidentinə və digər şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə Azərbaycan İnvestisiya Holdinqinin tövsiyələri ilə birlikdə gündəliyə daxil edilmiş məsələlər barədə korporativ katib iclasa ən azı 1 (bir) həftə qalmış, zəruri sənədləri əlavə etməklə hansı qaydada məlumat verir?

- A) Xüsusi
- B) Şifahi

C) Onlayn

D) Verbal

E) Yazılı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

47. İclasın yeri, vaxtı, keçirilmə forması, iştirak etmiş üzvlər barədə məlumat, iclasın gündəliyi, üzvlərin gündəliyə daxil edilmiş məsələlərə dair çıxışlarının xülasəsi, səsvermənin nəticələri və qəbul edilmiş qərarlar nədə əks olunur?

A) Arayışda

B) Əmrdə

C) Sərəncamda

D) Məktubda

E) Protokolda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

48. Şirkət birləşdirilmiş maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il iyun ayının 30-dan gec olmayaraq internet səhifəsində və dövrü mətbu nəşrdə dərc etdirir, hesabat dövrü ərzində şirkət və ya onun törəmə cəmiyyətləri dövlət zəmanəti ilə kredit aldıqda və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak etdikdə, həmçinin onlara büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrıldıqda isə eyni zamanda təqdim edir:

A) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə

B) Azərbaycan Respublikasının Təhsil Nazirliyinə

C) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə

D) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə

E) Azərbaycan Respublikasının Energetika Nazirliyinə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

49. İdarə Heyətinin iclasında hər bir üzvün bir səsi olmaqla qərarlar necə qəbul edilir?

- A) Xüsusi səs çoxluğu ilə
- B) Əsas səs çoxluğu ilə
- C) Daxili səs çoxluğu ilə
- D) Sadə səs çoxluğu ilə
- E) Əlavə səs çoxluğu ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

50. SOCAR-ın strukturunu hansı subyektlə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdingi təsdiq edir?

- A) Azərbaycan Respublikasının maliyyə naziri ilə
- B) Azərbaycan Respublikasının Prezidenti ilə
- C) Azərbaycan Respublikasının ədliyyə naziri ilə
- D) Azərbaycan Respublikasının Baş prokuroru ilə
- E) Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

51. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin tam və ya qismən onun strukturuna daxil olan qurumlara həvalə edilməsi barədə qərarları qəbul edir:

- A) Müşahidə Şurası
- B) İnvestisiya Holdingi
- C) Ümumi Yığıncaq
- D) İdarə Heyəti

E) Audit Komitəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

52. Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid edilməyən məsələlər barədə qərarlar nizamnaməsinə uyğun olaraq qəbul olunur:

- A) Azərbaycan Respublikasının Prezidenti tərəfindən
- B) İdarə Heyəti tərəfindən
- C) Azərbaycan İnvestisiya Holdinqi tərəfindən
- D) Müşahidə Şurası tərəfindən
- E) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

53. SOCAR qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün hansı fəaliyyət növlərini həyata keçirir?

- A) Elmi-texniki potensialın gücləndirilməsi və innovasiya layihələrinin geniş tətbiq edilməsi hesabına sahədə rəqabətə davamlı mal, iş və xidmətlərin təqdim edilməsinə nail olunmasını və sahənin inkişafı üçün Şirkətin qarşısında duran digər vəzifələrin həyata keçirilməsini
- B) Sahənin maddi-texniki bazasının gücləndirilməsini, mövcud istehsal güclərindən səmərəli istifadə olunmasını, ən müasir texnika və texnologiyalardan istifadə etməklə, ətraf mühitə zərərli təsirin minimuma endirilməsini
- C) Sahənin normal fəaliyyətinin və inkişafının təmin edilməsində zəruri olan qabaqcıl idarəetmə sistemlərinin, informasiya texnologiyalarının və rabitə xidmətlərinin təşkil olunmasını, etibarlı informasiya mühafizə vasitələrinin layihələndirilməsini və tətbiq edilməsini
- D) Şirkətin beynəlxalq neft-qaz, neft-kimya layihələrinə inteqrasiya olunması üçün Azərbaycan Respublikasının hüdudlarından kənarında səmərəli investisiya fəaliyyətinin həyata keçirilməsini
- E) Sahədə risklərin idarə olunması sistemlərinin formalaşdırılmasını və qabaqcıl idarəetmə sistemlərinin öyrənilməsini, tətbiq edilməsini və inkişaf etdirilməsini

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

54. SOCAR-ın Müşahidə Şurasının vəzifəsini müəyyən edin.

- A) Şirkətin xarici dövlətlərin aidiyyəti qurumları ilə birgə işinin məqsədəuyğunluğu barədə qərar qəbul etmək
- B) Şirkətin strukturuna daxil olan qurumlar arasında qarşılıqlı münasibətlərin, məhsul, xidmət və işlərin qiymətlərini müəyyən etmək
- C) Şirkətin strukturuna daxil olan qurumlar arasında mübahisələrin həlli üçün tədbirlər görmək
- D) Şirkətin strukturuna daxil olan qurumların fəaliyyətinə dair illik iş planlarını və onların icra vəziyyətinə dair hesabatları təsdiq etmək
- E) Şirkətin mərkəzləşdirilmiş fondlarını yaratmaq və onlardan istifadə qaydalarını müəyyən etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

55. Müşahidə Şurasının üzvü olmayan şəxslər sırasından vəzifəyə təyin və vəzifədən azad edilən korporativ katibin səlahiyyətlərinə aiddir:

- A) Müşahidə Şurasının qərarlarının layihələrini hazırlayır, baxılması və imzalanması üçün Müşahidə Şurasının sədrinə təqdim edir
- B) Şirkətin qarşısında duran vəzifələrin yerinə yetirilməsini təmin edir
- C) Aidiyyəti şəxslərlə Şirkətin aktivlərinin 5 faizindək hissəsini təşkil edən əqdlərin təsdiqinə dair Müşahidə Şurasına təkliflər verir
- D) Ümumi Yığıncağın və Müşahidə Şurasının qərarlarının icrasını təmin edir
- E) Şirkətin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncamlar və əmrlər verir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

56. SOCAR-ın Müşahidə Şurası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinin müvafiq yarımbəndinə uyğun olaraq aşağıdakı komitələrdən hansını yarada bilməz?

- A) Daxili Komitə
- B) İnvestisiyalar Komitəsi
- C) Audit Komitəsi
- D) Mükafatlandırma Komitəsi
- E) Strategiya Komitəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

57. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti fəaliyyət növlərinin səmərəli həyata keçirilməsini təmin etmək üçün qanunazidd olmadan nə barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir?

- A) Şirkətin strukturuna daxil olan qurumların işinin təşkil edilməsi və onların gəlir və xərclər smetası ilə müəyyən olunmuş xərclərinin ödənilməsi
- B) Sahədə risklərin idarə olunması sistemlərinin formalaşdırılması və qabaqcıl idarəetmə sistemlərinin öyrənilməsi, tətbiq edilməsi və inkişaf etdirilməsi
- C) Şirkətin strukturuna daxil olan qurumların, səhmləri (payları) Şirkətə məxsus olan birgə müəssisələrin təsis sənədlərinə dəyişikliklərin edilməsi, Şirkətin payının azaldılması, artırılması və özgəninkiləşdirilməsi
- D) Müxtəlif növ nəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları, o cümlədən sahənin inkişafı üçün zəruri olan təhlükəli yüklərin nəqli və saxlanması ilə bağlı xidmətlərin göstərilməsi
- E) Şirkətin beynəlxalq neft-qaz, neft-kimya layihələrinə inteqrasiya olunması üçün Azərbaycan Respublikasının hüdudlarından kənarında səmərəli investisiya fəaliyyətinin həyata keçirilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

58. Aşağıdakılardan hansı SOCAR-ın İdarə Heyətinin vəzifəsidir?

- A) Şirkətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək
- B) Şirkətin xarici dövlətlərin aidiyyəti qurumları ilə birgə işinin məqsədəuyğunluğu barədə qərar qəbul etmək
- C) Şirkətin risklərin idarə olunması, daxili audit və uyğunluğa nəzarət xidmətlərini yaratmaq, onların əsasnamələrini təsdiq etmək
- D) Şirkətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti və daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) təsdiq etmək
- E) Şirkətin illik səmərəlilik göstəriciləri üzrə hədəfləri, habelə likvidliyin hədəf göstəricilərini, maliyyə dayanıqlığının artırılmasına dair hədəf göstəricilərini, eləcə də ortamüddətli biznes planının əsas göstəricilərini təsdiq etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

59. SOCAR-ın strukturuna daxil olan qurumların, həmçinin törəmə və asılı təsərrüfat cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi barədə qərarları qəbul edir:

- A) İdarə Heyəti
- B) Audit Komitəsi
- C) Korporativ Komitə
- D) Müşahidə Şurası
- E) Ümumi Yığıncaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

60. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti müvafiq məqsədlərə nail olmaq üçün nə kimi vəzifələrin yerinə yetirilməsini təmin edir?

- A) Şirkətin xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün xarici ölkələrdə nümayəndəliklərinin, filiallarının açılmasını, hüquqi şəxslərin yaradılmasını və bu qurumların fəaliyyəti üçün zəruri olan aktivlərin əldə olunmasını
- B) Müxtəlif növ nəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları, o cümlədən sahənin inkişafı üçün zəruri olan təhlükəli yüklərin nəqli və saxlanması ilə bağlı xidmətlərin göstərilməsini

C) Sahə üzrə enerji təhlükəsizliyinin təmin edilməsinin mühüm istiqamətlərindən olan neft-qaz hasilatının səviyyəsinin sabit saxlanılmasını, artırılmasını, habelə AR-nın global enerji təhlükəsizliyi sisteminə inteqrasiya olunması prosesinin gücləndirilməsini

D) Şirkətin xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün xarici ölkələrdə nümayəndəliklərinin, filiallarının açılmasını, hüquqi şəxslərin yaradılmasını və bu qurumların fəaliyyəti üçün zəruri olan aktivlərin əldə olunmasına mane olmağı

E) Dövlət orqanları, ictimai təşkilatlar, sahə üzrə aparıcı şirkətlər və sahibkarlarla qarşılıqlı əlaqələrin gücləndirilməsini, vətəndaşların ərizə, şikayət və müraciətlərinə qanunla müəyyən olunmuş qaydada və müddətdə baxılmasının təmin edilməsini

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

61. SOCAR qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün hansı fəaliyyət növlərini həyata keçirir?

1. Sahədə risklərin idarə olunması sistemlərinin formalaşdırılmasını və qabaqcıl idarəetmə sistemlərinin öyrənilməsini, tətbiq edilməsini və inkişaf etdirilməsini;
2. İstehsalın səmərəliliyinin yüksəldilməsini, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata keçirilməsini, sahə üzrə texnoloji itki, sərf və digər normaların işlənilib hazırlanmasını və vaxtaşırı təkmilləşdirilməsini, Şirkətin strukturuna daxil olan qurumlar arasında əlverişli istehsal-texnoloji və təsərrüfat əlaqələrinin gücləndirilməsini;
3. Müxtəlif növ nəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları, o cümlədən sahənin inkişafı üçün zəruri olan təhlükəli yüklərin nəqli və saxlanması ilə bağlı xidmətlərin göstərilməsini;
4. Elmi-texniki potensialın gücləndirilməsi və innovasiya layihələrinin geniş tətbiq edilməsi hesabına sahədə rəqabətə davamlı mal, iş və xidmətlərin təqdim edilməsinə nail olunmasını və sahənin inkişafı üçün Şirkətin qarşısında duran digər vəzifələrin həyata keçirilməsini.

A) 2, 3

B) 1, 4

C) 2, 4

D) 1, 3

E) 1, 2

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

62. Uyğunluğu müəyyən edin.

1. Mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Şirkətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
2. Şirkətin Baş Ofisinin və Şirkətin strukturuna daxil olan qurumların səmərəli fəaliyyət göstərməsi üçün tədbirlər görmək;
3. Şirkətin strukturuna daxil olan qurumların fəaliyyətinə dair illik iş planlarını və onların icra vəziyyətinə dair hesabatları təsdiq etmək.

- a) Şirkətin prezidenti;
- b) İdarə Heyəti;
- c) Müşahidə Şurası.

A) 1-a; 2-c; 3-b

B) 1-b; 2-a; 3-c

C) 1-c; 2-a; 3-b

D) 1-a; 2-b; 3-c

E) 1-c; 2-b; 3-a

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

63. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti müvafiq məqsədlərə nail olmaq üçün hansı vəzifələrin yerinə yetirilməsini təmin edir?

1. Sahədə risklərin idarə olunması sistemlərinin formalaşdırılmasını və qabaqcıl idarəetmə sistemlərinin öyrənilməsini, tətbiq edilməsini və inkişaf etdirilməsini;
2. İstehsalın səmərəliliyinin yüksəldilməsini, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata keçirilməsini, sahə üzrə texnoloji itki, sərf və digər normaların işlənilib hazırlanmasını və vaxtaşırı təkmilləşdirilməsini, Şirkətin strukturuna daxil olan qurumlar arasında əlverişli istehsal-texnoloji və təsərrüfat əlaqələrinin gücləndirilməsini;
3. Müxtəlif növ nəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları, o cümlədən sahənin inkişafı üçün zəruri olan təhlükəli yüklərin nəqli və saxlanması ilə bağlı xidmətlərin göstərilməsini;
4. Elmi-texniki potensialın gücləndirilməsi və innovasiya layihələrinin geniş tətbiq edilməsi hesabına sahədə rəqabətə davamlı mal, iş və xidmətlərin təqdim edilməsinə nail olunmasını və sahənin inkişafı üçün Şirkətin qarşısında duran digər vəzifələrin həyata keçirilməsini.

A) 3, 4

B) 2, 4

C) 1, 2

D) 2, 3

E) 1, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

64. Qeyd olunanlardan hansı Müşahidə Şurasının vəzifələrinə aiddir?

1. Şirkətin müstəqil auditorunu müəyyən etmək, bununla bağlı müqavilənin bağlanmasına, onun dəyişdirilməsinə və ona xitam verilməsinə razılıq vermək;
2. Aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Şirkətin aktivlərinin 5 (beş) faizindən çox hissəsini təşkil edən əqdləri təsdiq etmək;
3. Şirkətin strukturuna daxil olan qurumlar arasında qarşılıqlı münasibətlərin, məhsul, xidmət və işlərin qiymətlərini müəyyən etmək;
4. Aidiyyəti şəxslərlə Şirkətin aktivlərinin 5 (beş) faizindən çox hissəsini təşkil edən əqdlərin təsdiqinə dair İdarə Heyətinə təkliflər vermək;
5. Şirkətin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı monitorinq aparmaq və onun nəticələrinə əsasən tədbirlər görmək;
6. Şirkətin işini təşkil etmək və onun cari fəaliyyətinə rəhbərlik etmək.

A) 2, 3, 4

B) 1, 4, 6

C) 2, 3, 5

D) 3, 5, 6

E) 1, 2, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

65. SOCAR-ın İdarə Heyətinin vəzifələri hansılardır?

1. Şirkətin strukturuna daxil olan qurumların istehsal və təsərrüfat funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsinə dair qərar qəbul etmək;
2. Şirkətin müstəqil auditorunu müəyyən etmək, bununla bağlı müqavilənin bağlanmasına, onun dəyişdirilməsinə və ona xitam verilməsinə razılıq vermək;
3. Şirkətin strukturuna daxil olan qurumlar arasında mübahisələrin həlli üçün tədbirlər görmək;
4. Aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Şirkətin aktivlərinin 5 (beş) faizindən çox hissəsini təşkil edən əqdləri təsdiq etmək;
5. Şirkətin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı monitorinq aparmaq və onun nəticələrinə əsasən tədbirlər görmək;

6. Şirkətin mərkəzləşdirilmiş fondlarının yaradılmasına və istifadəsinə dair Müşahidə Şurasına təkliflər vermək.

A) 3, 4, 6

B) 2, 4, 5

C) 1, 3, 6

D) 2, 3, 4

E) 1, 2, 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

66. Aşağıdakılardan hansılar korporativ katibin səlahiyyətlərinə aid deyil?

1. Azərbaycan İnvestisiya Holdingi ilə Müşahidə Şurasının üzvləri, eləcə də İdarə Heyəti arasında sənəd və məlumat mübadiləsini həyata keçirmək;

2. Şirkətin işini təşkil etmək və fəaliyyət göstərməsi üçün tədbirlər görmək;

3. İdarə Heyətinin qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin etmək;

4. Müşahidə Şurasının iclasına aid materialları SOCAR-ın Nizamnaməsində göstərilən qaydada və müddətdə Azərbaycan İnvestisiya Holdinginə və Müşahidə Şurasının üzvlərinə təqdim etmək;

5. İdarə Heyətinin iclaslarının protokolunu tərtib edir və imzalanmaq üçün İdarə Heyətinin sədrinə təqdim etmək;

6. Müşahidə Şurasının iclaslarını təşkil etmək.

A) 2, 3, 5

B) 1, 2, 3

C) 3, 5, 6

D) 2, 3, 4

E) 1, 4, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

67. Şirkətin strukturu ilə bağlı aşağıdakı bəndlərdən hansı düzgündür?

1. Şirkət və onun strukturuna daxil olan qurumları öz fəaliyyətində qanunla müəyyən edilmiş hallar istisna olunmaqla neft-qaz əməliyyatlarında ümumi qəbul edilmiş beynəlxalq maliyyə, kadr, təchizat və digər idarəetmə qaydaları və standartlarını tətbiq ediryyətlərinin

yaradılması, yenidən təşkili və ləğvi barədə qərarları Şirkətin Müşahidə Şurası qəbul edir;

2. Şirkət tərəfindən bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin tam və ya qismən onun strukturuna daxil olan qurumlara həvalə edilməsi barədə qərarları İdarə Heyəti qəbul edir;
3. Şirkətin strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Müşahidə Şurası təsdiq edir;
4. Şirkətin strukturuna daxil olan qurumların, törəmə və asılı təsərrüfat cəmiyyətlərinin rəhbərləri və onların müavinləri həmin müəssisələrin qarşısında duran məqsəd, vəzifə və funksiyaların həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar;
5. Hüquqi və fiziki şəxslərlə yaradılan cəmiyyətlərdə, kooperativlərdə, hüquqi şəxslərin ittifaqlarında və digər birgə layihələrdə Şirkətin bilavasitə iştirakı ilə bağlı qərarları Şirkətin İdarə Heyəti qəbul edir.

A) 1, 4

B) 2, 3

C) 3, 5

D) 1, 2

E) 2, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

68. Korporativ katibin səlahiyyətlərini müəyyənləşdirin.

1. Şirkətin qarşısında duran vəzifələrin yerinə yetirilməsini təmin edir;
2. Azərbaycan İnvestisiya Holdingi ilə Müşahidə Şurasının üzvləri, eləcə də İdarə Heyəti arasında sənəd və məlumat mübadiləsini həyata keçirir;
3. Müşahidə Şurasının qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir;
4. Şirkətin strukturuna daxil olan qurumlar arasında mübahisələrin həlli üçün tədbirlər görür;
5. Müşahidə Şurasının üzvlərinə, Azərbaycan İnvestisiya Holdinginə və iclasa dəvət olunmuş Şirkətin prezidentinə və digər şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə Azərbaycan İnvestisiya Holdinginin tövsiyələri ilə birlikdə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa ən azı 1 (bir) həftə qalmış, zəruri sənədləri əlavə etməklə yazılı məlumat verir;
6. Şirkətin strukturuna daxil olan qurumlar arasında qarşılıqlı münasibətlərin, məhsul, xidmət və işlərin qiymətlərini müəyyən edir;
7. Müşahidə Şurasının iclasına aid materialları müvafiq Nizamnamədə göstərilən qaydada və müddətdə Azərbaycan İnvestisiya Holdinginə və Müşahidə Şurasının üzvlərinə təqdim edir.

A) 2, 3, 5, 6

B) 3, 4, 6, 7

C) 1, 4, 5, 6

D) 2, 3, 5, 7

E) 1, 2, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

69. Üzvlərin sayı baxımından uyğunluğu müyyən edin.

1. Müşahidə Şurası;

2. İdarə Heyəti;

3. Vitse-prezident.

a) 7 üzv;

b) 12 üzv;

c) 14 üzv.

A) 1-a; 2-b; 3-c

B) 1-c; 2-b; 3-a

C) 1-b; 2-a; 3-c

D) 1-a; 2-c; 3-b

E) 1-c; 2-a; 3-b

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

70. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əmlakına daxil deyil:

1. Xüsusi vəsaitlər;

2. Əsas fondlar;

3. Digər maddi və qeyri-maddi aktivlər;

4. Əlavə fondlar;

5. Mülkiyyətçinin əmlakı;

6. Dövrüyyə vəsaitləri.

A) 1, 2, 5

B) 2, 4, 6

C) 1, 4, 5

D) 2, 3, 6

E) 3, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

71. Choose the correct variant(s).

I _____ any coffee today - I feel very sleepy!

A) have not had

B) have had

C) did not have

D) had

E) will have had

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

72. Choose the correct variant(s).

How long _____ Sona for?

A) did you know

B) have you known

C) do you know

D) were you knowing

E) are you knowing

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

73. Choose the correct variant(s).

How many books ___ so far?

- A) did she write
- B) does she write
- C) has she written
- D) she wrote
- E) will she write

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

74. Choose the correct variant(s).

He ___ married for thirty-five years (and he's still married now).

- A) have been married
- B) is married
- C) was married
- D) will be married
- E) has been married

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

75. Choose the correct variant(s).

A: What's wrong?

B: I _____ a glass.

- A) 've broken
- B) break
- C) had broken
- D) 've being broken

E) was broken

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

76. Choose the correct variant(s).

Lala ____ her leg, so she can't come skiing.

A) is breaking

B) has broken

C) broke

D) breaks

E) had broken

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

77. Choose the correct variant(s).

Your granny ____ - come and say hello.

A) arrives

B) had arrived

C) has arrived

D) was arriving

E) have arrived

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

78. Choose the correct variant(s).

I ____ about the problem for months, but I ____ a solution yet.

- A) had known / have found
- B) hadn't known / haven't found
- C) have known / hadn't found
- D) D have known / haven't found
- E) haven't known / haven't found

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

79. Choose the correct variant(s).

How long ___ Ms. Halima? I know you see her often.

- A) do you know
- B) did you know
- C) will you know
- D) has you known
- E) have you known

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

80. Choose the correct variant(s).

A: Hello

B: Hi Mum, it's me. I just want to say I _____ safely and everything is fine.

- A) have arrived
- B) will arrive
- C) arrive
- D) has arrived
- E) have not arrived

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

81. Choose the correct variant(s).

The baby's face is really dirty. What _____ ?

- A) does he eat
- B) has he been eating
- C) did he it
- D) will he it
- E) had he been eating

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

82. Choose the correct variant(s).

Irada is exhausted these days. She _____ too hard recently.

- A) had been working
- B) will work
- C) 's been working
- D) was working
- E) 's been worked

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

83. Choose the correct variant(s).

_____ Leyla before they worked together?

- A) Has Jahan met
- B) Does Jahan meet

- C) Did Jahan met
- D) Had Jahan met
- E) Will Jahan meet

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

84. Choose the correct variant(s).

When I arrived at the cinema, the film ____ .

- A) starts
- B) has started
- C) will start
- D) were starting
- E) had started

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

85. Choose the correct variant(s).

After they ___the shellfish, they began to feel sick.

- A) had eaten
- B) eat
- C) would eat
- D) are eating
- E) were eating

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

86. Choose the correct variant(s).

If you ____ to me, you would have got the job.

- A) listened
- B) had listened
- C) have listened
- D) would listen
- E) listen

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

87. Choose the correct variant(s).

The garden was dead because it ____ dry all summer.

- A) is
- B) were
- C) had been
- D) has been
- E) will be

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

88. Choose the correct variant(s).

We were late for the plane because we ____ our passports.

- A) have forgotten
- B) forget
- C) forgot
- D) had forgotten
- E) would forget

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

89. Choose the correct variant(s).

The lights went off because we _____ the electricity bill.

- A) had paid
- B) haven't paid
- C) have paid
- D) will pay
- E) hadn't paid

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

90. Choose the correct variant(s).

She said that she _____ the UK before.

- A) hadn't visited
- B) hasn't visited
- C) haven't visited
- D) visited
- E) didn't visit

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

91. Choose the correct variant(s).

The laundry was wet – it _____ while I was out.

- A) rained

- B) had rained
- C) has rained
- D) rains
- E) would rain

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

92. Choose the correct variant(s).

When I opened the curtains - the sun was shining and the ground was white. It ____ during the night.

- A) has snowed
- B) was snowing
- C) had snowed
- D) did not snow
- E) is snowing

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

93. Choose the correct variant(s).

I ____ all day, so I didn't want to go out.

- A) have been working
- B) have worked
- C) work
- D) had been working
- E) shall work

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

94. Choose the correct variant(s).

They _____ in our neighbourhood for three years when he lost his job.

- A) have lived
- B) lived
- C) were living
- D) have been living
- E) had been living

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

95. Choose the correct variant(s).

We _____ out for three years when we got married.

- A) had been going
- B) went
- C) have been going
- D) have gone
- E) was going

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

96. Choose the correct transformation of reporting questions.

She asked: "How much does it cost?"

- A) She asked how much it costed.
- B) She asked how much it costs.
- C) She asks how much it cost.
- D) She asked how much does it cost.

E) She asked how much it cost.

Testin çətinlik dərəcəsi: asan

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 216

97. Choose the correct transformation of reporting questions.

He asked: " How soon can you deliver?"

- A) He wanted to know how soon they can deliver.
- B) He wants to know how soon they could deliver.
- C) He wanted to know how soon they could deliver.
- D) He wanted to know how soon they could delivered.
- E) He wanted to know how soon could they deliver.

Testin çətinlik dərəcəsi: asan

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 216

98. Choose the correct transformation of reporting questions.

She asked: " Do you offer an introductory discount?"

- A) She enquired why we offered an introductory discount.
- B) She enquired whether do we offer an introductory discount.
- C) She enquired whether we offered an introductory discount.
- D) She enquired did we offer an introductory discount.
- E) She enquired whether did we offer an introductory discount.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 217

99. Choose the correct transformation of reporting questions.

He asked : " Where is the nearest cashpoint?"

- A) He asked me where the nearest cashpoint was.
- B) He asked me where was the nearest cashpoint .

- C) He asked me where is the nearest cashpoint.
- D) He told me where the nearest cashpoint is.
- E) He told me where the nearest cashpoint was

Testin çətinlik dərəcəsi: asan

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 217

100. Choose the correct transformation of reporting questions.

He asked: "What is the time difference between Baku and Los Angeles?"

- A) He asked her if she happens to know what the time difference was between Baku and Los Angeles.
- B) He asked her if she happened to know what the time difference was between Baku and Los Angeles.
- C) He asks her if she happened to know what the time difference is between Baku and Los Angeles.
- D) He asked her if she knows what the time difference was between Baku and Los Angeles.
- E) He asked her if she happened to know what was the time difference between Baku and Los Angeles.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 217

101. Choose the correct transformation of reporting questions.

He asked: "Do you know the gross weight?"

- A) He asked him whether does he know the gross weight.
- B) He asked him whether did he know the gross weight.
- C) He asked him does he know the gross weight.
- D) He asked him did he know the gross weight.
- E) He asked him whether he knew the gross weight

Testin çətinlik dərəcəsi: asan

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 217

102. Choose the correct variant(s).

"Where is it?" said Mary. She___

- A) asked where it was
- B) asked if it was there
- C) said where it is
- D) asked where is it
- E) asks where it was

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

103. Choose the correct variant(s).

Ram asked me where I worked. His original words were_____ .

- A) "Do you work there?"
- B) "Where do you work?"
- C) "Where do I work?"
- D) "Did you work here?"
- E) "Where did you work?"

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

104. Choose the correct variant(s).

"Please wipe your feet." I asked them to wipe _____ .

- A) your feet nicely
- B) their foot nicely
- C) their feet
- D) every feet
- E) my feet

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

105. Choose the correct variant(s).

She always asks me not to burn the cookies. She always says _____ .

- A) "Do not burn the cookies."
- B) "Not to burn the cookies!"
- C) "Burn the cookies!"
- D) "Please, don't burn the cookies."
- E) "To burn no cookies!"

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

106. Choose the correct variant(s).

Do not tell her what I said.

- A) He asked me to not tell her what he had said.
- B) He begged me to tell what he had not said.
- C) C He begged me to not tell her what he would say.
- D) He begged that I didn't tell her what he had said.
- E) He begged me not to tell her what he had said.

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

107. Choose the correct variant(s).

She ____ eating chocolate but now she hates it .

- A) loves

- B) used to love
- C) was loving
- D) had loved
- E) is loving

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

108. Choose the correct variant(s).

She ____ French, but she has forgotten it all.

- A) has been speaking
- B) has been able to speak
- C) has spoken
- D) used to be able to speak
- E) was not able to speak

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

109. Choose the correct variant(s).

My grandmother ____ beautiful blonde hair, but now her hair is grey.

- A) used to have
- B) has
- C) was having
- D) had been having
- E) didn't use to have

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

110. Choose the correct variant(s).

There _____ a park here, but now there's a shopping centre.

- A) is
- B) has been
- C) would
- D) was not
- E) used to be

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

111. Using the brief descriptions, match the type of business organisations to each paragraph.

1. A _____ (Ltd. Co.) cannot offer its shares or debentures to the general public. Nor can shares be transferred between members without the consent of the other shareholders.

2. A _____ is a private individual who runs a one-man business. He/She takes all the profits but also all the risks.

3. Under a _____ one firm allows another to exploit its intellectual property (e.g. a patent) in return for a loyalty. This agreement provides an opportunity to benefit from R&D already carried out and to test a foreign market without a major capital outlay or management effort.

- a) multinational corporation
- b) holding
- c) private limited company
- d) joint venture
- e) partnership
- f) sole trader
- g) licensing agreement

- A) 1-a; 2-d; 3-g
- B) 1-b; 2-f; 3-e
- C) 1-c; 2-f; 3-g
- D) 1-f; 2-c; 3-b
- E) 1-d; 2-e; 3-f

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;pp. 44-45

112. Using the brief descriptions, match the type of business organisations to each paragraph.

1. There are different kinds of _____ but they are all associations of two or more people sharing the risks and the profits in agreed proportions.
2. A _____ is an agreement by which a franchisor gives another person or company (the franchise) the right to sell goods or services using the franchisor's name and / or general business approach in return for a royalty.
3. A _____ or parent company owns more than half the share capital of another company which is known as a subsidiary.
 - a) multinational corporation
 - b) licensing agreement
 - c) franchise
 - d) joint venture
 - e) sole trader
 - f) partnership
 - g) holding

A) 1-a; 2-c; 3-b

B) 1-e; 2-d; 3-f

C) 1-c; 2-a; 3-d

D) 1-f; 2-c; 3-g

E) 1-b; 2-e; 3-a

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;pp. 44-45

113. Choose the correct definition of the word.

"Affluenza" is _____ .

A) A social disease resulting from extreme materialism and excessive consumerism: earning more money and consuming more, which can lead to overwork, debt, waste, stress, anxiety, etc.

B) Person who loves and collects high-quality audio equipment.

C) A new word or expression that is commonly used in specialized work environments or age-groups, and has become fashionable. Terms used in advertising can often convert into buzzwords and become widely used.

D) A distorted image of letters and numbers used to ensure that a response is not generated by a computer, in order to prevent spamming.

E) Books, usually featuring female characters, written by women on contemporary themes and issues that appeal more to women than to men.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

114. Choose the correct definition of the word.

“E-cruitment” means _____

A) A symbol, used in email messages, which is made out of punctuation marks and resembles a human face.

B) Online recruitment of employees, including online submission of resumes and cover letters.

C) A tune that keeps repeating itself over and over again in our heads.

D) A trip or short vacation which lasts only one day - daycationers do not stay away overnight.

E) Illegal downloading of material found on the internet (films, music, etc.)

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

115. Choose the correct definition of the word.

“Hotspot” means _____ .

- A) A person who manipulates information on the internet in order to transmit a message, usually political.
- B) A rough estimate without any claim of accuracy.
- C) Location in which wireless Internet access is available for example airports, hotels, train stations, etc.
- D) Constantly checking and responding to email and text messages.
- E) A crowd that gathers in a pre-determined place, performs an action then disperses very quickly. The mob is not told exactly what to do until just before the event.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

116. Choose the correct definition of the word.

“Notspot” means _____ .

- A) Someone who rarely or never uses the Internet, usually because they cannot access it.
- B) A person who spends an excessive amount of time on the internet.
- C) A new member of any group, community, or activity.
- D) An area where there is slow Internet access or no connection at all.
- E) Set of rules governing appropriate behaviour and courtesy on the internet.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

117. Choose the correct definition of the word.

“Noughties” means _____ .

- A) New Google employees.

- B) Traditional media (newspapers, magazines, radio, television) as opposed to the internet.
- C) Providing too much information on the Internet (credit card details, personal information, etc.) especially through social network sites.
- D) An area where there is slow Internet access or no connection at all.
- E) The years between 2000 and 2009 which contain a 'nought' (zero), in the same way as other decades are called the 'thirties', 'sixties', etc .

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

118. Choose the correct definition of the word.

“Offshorable” means _____ .

- A) Something that can be done or produced in another country, especially at reduced costs.
- B) An area where there is slow Internet access or no connection at all.
- C) A segment of today's working population where there is a desire or need to work long hours.
- D) Providing too much information on the Internet (credit card details, personal information, etc.) especially through social network sites.
- E) Being tired of having to remember a large number of passwords for different electronic devices.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

119. Choose the correct definition of the word.

“Upskill” means _____ .

- A) Teach an employee new or additional skills.
- B) A user of the Twitter service who is very popular or admired, or with whom other users communicate a lot.
- C) Person who is very interested in watching videos and making recordings, and values high-quality results.
- D) People who 'tweet' send short messages via the microblogging service Twitter.
- E) The standard system of delivering mail which is very slow in contrast to electronic mail.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

120. Choose the correct definition of the word.

“Vook” means _____ .

- A) Person who is very interested in watching videos and making recordings, and values high-quality results.
- B) Marketing strategy that consists in encouraging people to pass along information to friends, family and colleagues through e-mail messages.
- C) A combination of video, text, images and social streams in an electronic book.
- D) Anger or frustration as a result of difficulties or problems encountered when using the Internet.
- E) Teach an employee new or additional skills.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

121. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

122. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

123. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədənənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

124. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar

- B) İlkin, vaxtaşırı, növbədənkənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənkənar
- D) Giriş, vaxtaşırı və növbədənkənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənkənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

125. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

126. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

127. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

128. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

129. Qadınlar üçün əllə daşınan yüklərin yüklənilib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

130. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrdən artıq olduqda
- B) 40 metrdən artıq olduqda
- C) 60 metrdən artıq olduqda
- D) 100 metrdən artıq olduqda
- E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

131. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

132. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrdən az olmamalıdır
- B) 3 metrdən az olmamalıdır
- C) 4 metrdən az olmamalıdır
- D) 1 metrdən az olmamalıdır
- E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

133. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğən
- C) İzoləedici örtüklər və qurğular
- D) Hermetikləşdirici qurğu
- E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

134. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

135. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

136. Günvurma nə vaxt baş verir?

- A) Günəşli havada gün şüalarının altında olduqda
- B) Yayda kölgəlikdə çox durduqda
- C) İsti otaqda çox qaldıqda
- D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda
- E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

137. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şına qoyub tərpənməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

138. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində aldığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

139. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasətmə vasitələri
- E) Xəbərvərmə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

140. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə
- E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

141. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərayandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq

D) Koşma ilə üstünü bağlamaq

E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

142. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək

B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq

C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək

D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək

E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

143. Süni tənəffüs hansı yollar ilə verilir?

A) Yalnız ağızdan-ağıza

B) Yalnız ağızdan-buruna

C) Ağızdan-ağıza, ağızdan-buruna

D) Bədəni masaj etməklə

E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm
aspektlər. Bakı, 2008

144. Peşə xəstəliyi nədir ?

A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik

B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik

C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik

D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik

E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

145. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli

B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı

C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı

D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli

E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

146. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

A) Peşə xəstəliyi

B) Sarılıq xəstəliyi

C) Sətəlcəm xəstəliyi

D) Şəkər xəstəliyi

E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

147. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

A) 3.0 m

B) 2.5 m

- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

148. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

149. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

150. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi

B) Fəhlələr və aparatçılar

C) Qulluqçular

D) Fəhlə və qulluqçuların hamısı

E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

151. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

A) Fəhlə və qulluqçuların hamısı

B) Sex rəisi

C) Qulluqçular

D) Fəhlələr və aparatçılar

E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

152. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları

B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə

C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə

D) Həmkarlar ittifaqının nizamnaməsi

E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

153. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

A) Slaydoskopdan, telefondan, printerdən

B) Kompüterdən, printerdən. Proyektordan

- C) Kompüterdən, telefonda, printerdən, kondisionerdən
- D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından
- E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

154. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112
- B) 104
- C) 102
- D) 103
- E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

155. Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pilləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitləri
- C) Təlimatın kecirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

156. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular

D) Texnoloq

E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

157. Yanğın aşkar etdikdə nə etməli?

A) Dərhal bələdiyyəyə xəbər vermək

B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək

C) İcra hakimiyyətinə xəbər vermək

D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək

E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

158. Fərdi mühafizə vasitələri hansılardır?

A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri

B) Görmək və eşitmək üçün mühafizə vasitələri

C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri

D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri

E) İtdən və ilandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999